

MOLLA — NƏSRƏDDİN

№ 16

Molla Nəsr-Ədlin

Kijməti 15 kəpiq

Cami' dinlər, kapitalizmə yardımçı və neqərdir. Hal hazırda bəhailər üçün xərrika kapitalı, hisabına bejuq bir „Mərikü—ozqar“ (bəhailər məhfilinin yeni adı) tiqliməqdədir.

Sijasət və din

АБРЕВИАТУРА КИТАП
 مکتبہ نسرآددین
 100000. БИБЛИОТЕКА



Kapital — (cəmali mubarəqə) Mən səni məzhər, jə'ni pəğəmbər düzəlddim əminə
 sən xərrika qəstərib mənə cəsyə oldyn.



UNVAN
Bağ, qəhnə
poçta qəzə-
si № 64
Telefon
№ 40-83

İlçi teatrosu.

Ayrı vaxtlarda bejlo kiyiləmə çatır qi qıyja turq ilçi teatrosu, ilə opera teatrosunu, daqıla-deqıca eləmaq istijural: qıyja istijural turq ilçi teatrosunu, opera teatrosunu binasına qəçürisurlar, opera teatrosunda bylvardaqlı, turq-ilçi teatrosunun səfatı, binasına qəçürisurlar.

Har qas na dejr-desin, man qi dejrəim: aqar by is baş tyasla lıq taraldı -ja'ni by teatro da, va o teatro da kəzanar.

İlçi taraf da bejlo kəzanar qı Bağda bir ilçi aqar işçisi, rəjon' ixtisli ja xyd qand ixtisli' ilçi teatrosu, axırtarak İstəsa-an avval onın xjalı, aqarın an bejloq va ilçi teatro binasına qədəcaqdır va o ilçinin jolt, indilqi opera teatrosunu binasına duzandı -həman dəlikə inənəcəq qi byra qəraq ilçi teatrosu ola, səbab by qi har bir əej avvalca ilçilərinədir va onlardan otardır.

Opera teatrosunda da indilqi turq ilçi teatrosunun dərlə qənarındaqlı səfatı, binasına qəçməql xejli münasibdir, səbabı by dır qi həmin teatrosun səhnəsi həmişə kəranlıq olıy, va o kədar qi axır vaxtda Paris səhərinin fəhişə xanənarının loti-bahtıqları, aqəs syratda opera teatrosunda qəstərlir - bizim maqtoq cəvanlarıni, bi həja nənajilərdən yzak saktamak namına-indilqi opera teatrosunu, byndanda artıq kəranlıq jərə qəçürməli dir.

Bynda kejd etməlijiq qi aqar Paris zəntənlərini, səhənlərimizdə diriltməqənd məksəd -oralara jolt duşon qar qənerallərini quruqunı çkərtməkdür -byndı, da qəraq onymıjək qi həman qənerallar "Peterbyrg"da qıryıldılan zamanın əzəndə da zir zibill qimi pyc bir əej idilər.

Ancaq by varqı həman loti, qəneralları, biz səhndə da Paris zəntənlərində çpək fəhişələrin məclisində aqıq aqıktıma qəstərandə -nyntəmməlik qi taməaqqılların jərəs, maqtoq-tələbləri va səjir cəvanlarıdır.

Az kəltürəm deqm qi həmin müdrə əaqqılərlə biz əyra teatrosunu, lap əbas jərə zibillijir. Axır qunlərdə Moskəvadən qəlon Mıstıkalı, komedija' dəstəsinin nyumajilərinənd "Aq qəno" by barədə dəd-bi dəd edir.

Hejl-teatrolarmız!

Molla Nasrəddin.

Molla Nasrəddinin Təkvimi

APREL 18 Pancənaəba
Bir jəndan pasxa bəjrəmi, jəktənəzər qi xəpərəst millətlərinə əsd etsin, bir taraldında Moskəva kəmsomolları, oris-İtəza təzə bir səhəbt saktıqlar qi qəstərlərini zənaqları qəraq jəndirilelər.

APREL 19 Cum'a
Qəllisə zənaqları ilə mənim ləim jöküdr, qunqi mən müsəlmanəm, ancaq axırından kərkıyram qi, bizim kəmsomollarda İslam muəzzinlərinin əzanında dələəzalar.

APREL 20 Şənbə
Səz jək qi kədim vaxtlarda qəllisə zənaqlı va məsəid əzənçəs, o səbbə İstəzəm imlə qi vaxtı, bilməqə səhat hələ İxtira' olınmamıqdı.

APREL 21 Bazar
İndi qas by həpəndlər na dejriler.?

APREL 22 Bazar ertəsi
Bağda səhərin qəbaqında Nıkojaj dəql qıryıldılan əsrdə xəpərəstlər ilçi jüz pytlıq zənaqları qəllisənd əsəndə-mə'min müsəlman cəməatı kən aqılçıldır. İndi by barədə əyra huqumət-də müsəlmanlara qəməqçildir, ancaq by əart ilə qi by vəhəli muəzzinlər cəməatını kiyiləməni, byəkiyləməjalar.

APREL 22 Bazar ertəsi
Qərosən zənaq cəlanırlar, İsdən qucənd əvara edib mısı deqməqə məntəil eləmaq artıq səfəhat dir, jıksa mınarənin başına kəlkub oradan bərtəkmək?

APREL 23 Taq
Zikrə'dənin on uçıdır. By qun-nəhs dir. Həmə İslam var -səbəha jək. (İbadət-müstəsna olınıy.)

APREL 24 Çəhərtəncəba
Har qəs qəllisə zənaqını va məsəid muəzzininin əz'nində İdarəmə dəqəqlı əz'ar jəzib qəndərsə-səvkiyə çəp edərqi.



Olmasın

Turqədə həsrəcan qəraq — dogry tələffuz olmasın?
Dildə, əgzədə olmadı. — jəzədədə də olmasın?
Baqlı by qun esildilin — nyh atənin səhnəsi
Bynda butun kəzələri — var əzunun əminəsi
Bir ədəbi jəzy, dila — jək birinində qınası
Laqın olıyrm by, qəçə — olşada, qunduz olmasın?
Turqədə həsrəcan qəraq — dogry tələffuz olmasın?

Bir taktımlı by qun "qətir" — qəlməsini jəzır "qətur"
Var nə əjani anladın — anlamadın oxy, etur!
Jaftım Əl bəzardə bak — bir kənarəjək taq etur
Vaj o dila tələffuzu — əivəsiz jüz-jüz olmasın?
Turqədə həsrəcan qəraq — dogry tələffuz olmasın?

Bircə "su'al" qəlməsi — uç cürədir: "sıval", "syal"
Hənsiz, əqıldə jəzməli, — bilmirəm, əjzəna syal
"Qəncə" i, cəhal" jəzır Kazax — qəncəllər deqlri cəhal
Əjlə imam varmıdır — ondada mə'cuz olmasın?
Turqədə həsrəcan qəraq — dogry tələffuz olmasın?

"Juz silən" ə "təlis" dejr — İndidə lənqəranlılar
"Qəldimi" jil "qəldimmi" jəzır — səjlməjimi nyxa-car?
Dimdilji "dundug" lələdir — Ağdas, Ərəz, Laql, Ycar
Bircə kıyran qərtirqlı-bir — cildi otuz cüz olmasın
Turqədə həsrəcan qəraq — dogry tələffuz olmasın
Əgzən əj, buz olmasın — el daha qəz, jüz olmasın.
— Qəfsiz. —

Ləzqizətsija

Xydat dəjrəsində ləzqizətsija isə muvəffəkiyyə qəçirilir. Səjlyllah rəhimof hər bir turq ilçisinin bojnına jələndən bir təksir kojlıy ony vəzifəsindən qənar edib dər hal jərinə bir ləzqi kojməkə məsğuldur. Allah muvəffək byjlyrsın.
Mucərrəd.

Allah mənə versin mənə sızə verim.

Xydatda (Kyba) Molla İsməjil adlı bir iranlı, molla varqı dəməha qəhnə mətə'ni sata bilmiş.

Ona qəra qəçən jəjda uç nəfər müzdyr dytyb aparıb məzəndən əzql dardır. Fə'ləjərlə ilərləri (bir nəçə həftə) kyrtarandan sonra bərdən bira molla İsməjil həzəti İsanın mərqəbi qi-bi aralıkdən gejb olıy.

Qədid bir il Rysijədə [ka-

landən sonra İndi molla qəllib çkətib. Fə'ləjərlərlərin həkk zəhməti olan 160 manatı, İstədiqca molla onlara dejr: "pylym jöküdr, du'a edin Allah mənə versin mənə sızə verim. Jəxyd əjər müsəlmanmışız-qəllin zəti olıy bir il təmām hər cum'a əxəməti ələnlərinizə jəsin oxyjym və rəməzən əjində kıyran xətım edim.

Səz-jəgan.

Təksir qimədədir?

Əli Bəjrəmli dəjrəsini (sal-əh) muxbirləri qıllaq qızar edib-berqi dəjrə icrajiyə komitəsinin sədri Gylam Hüsejn joldəz onları incidir, tə'kib edir və xidmətdən kovməkə təhdid edir. Çək jəxəz, dytəlməqlı muxbirlərin sözü dogrydyr, İndi biz insəfilə bəxək qəraq təksir qimədədir.

Gylam Hüsejn joldəz bir dəfə səjlimən olyb bir xusyisi duqəncənlən əlinə vəsilkə vərbiq qəllisən kooperatıfda nə kədar İstəjir çit, kənd və bəlkə zərriri təksir əlsün. Bircə dəfədə tənləz olan və əxləksizliq, məşhyr əyra xanımın xətrinə dəjə bilməjib, Kooperatıfdaqlı dostına qəguz jəzıbqlı Byra xanımə ləzım olan səjləri byrəxsün, vəssəlam, əud təmām.

Bəs əzizim, bejlo bir qıçiq məsələni muxbir əstəridə qəzetə-jə jəzadə və sədrə hürmət kojməjəndə, sədrin təqlifli nədir?

Onda adamı, kilylykdəndə kovarılar, surqundə edərler. Byna siz nə dejrəsiniz? Təksir qimədədir?

Prədik.

HYŞJAR ACENTƏ

Qəncə İrən konsylykənasının kəzax acentəsi "Ağa Səjid" Kəzaxda olan İrənlijdən İbrəhim Həsən oğlynın və bəlkə bir nəçə İrən fə'lərlərinin bəs biltirlərini topləjib təzələməkdən etəri aparıy. Qəncəjə. Ağa Səjid joldəz-(pej-gəmbər ovladı, sərəxs olımaz) sərəqərəm olyb bəs biltirləri oğyrlədr.

İndi bir qun Ağa Səjid qə-ləçəqqlı biri 25 manətdən bəs biltir İtənlər təzə bəs biltir əlməltərlər.

Molla əməli by bəs biltirlərin zərərləri fə'lərləni qəçməlidir. jək-sə Ağa Səjidmi?

Biləti itəz.

Nəjə tələsijirlər?

Bizim qəndə bir dəlləq vardı, qı adına dəlləq Məmməd deyərdi. Rəhmətli bəbəm bəzən hamisiyə bəlləyə kürxürərdi. Rəhmətli dəlləq Məmməd heç tələsmədi: eləqi evə qəldi xyr-tycəndən çirçilə paslı. İyü darak və ulduz bilavəni açılıb səlika ilə duzadı jərə və lastına bir az sıy-tə-qub baaldı, babamın başına av-maga. Bir tərəfdən bəzə avır, bir tərəfdəndə cürə cürə səhbət-lər edərdi; o qəca gysil elədjindən, sabah namazını dan jəri ağarmadan kıldığundan, qəbla Həsənin tayvığı bənlədiğundan dənlərdi. Jərim saat qərdəbi-bəbəm dərxərdi, və: «aj Məmmət təzə ol dəjjirimə qədəcəqəm» deyəndə, «qı nəjə tələsirsən, koj bəzən jaxa, ilansən, uluqları-ya və qəca ilansən, heç səni inciməyəcəq» deyə soylanardı və jəniddən baaldı, səhbətə, dəlləq Məmmət bir səhbətin arasında bejə bir rəvəjat nəkl edirdiçi. Baqı, sğorta kassası, az bir müddətə müvəkkəti əməq iktidarini itirənlərə, jəni jəlandən xəstəliq əhədatnaməsi alanlara iqi mil-jon manat pıj vermisdər, kassanın və saxavətlə qəran istifa-dəçilər min bəhana ilə bər tərəf-dən əiləridə jəlan əhədatnamə-lər təqulilər kassanın üstünə, məsələn: Bəjli-Bibi-Hejbət dəjir-rəsindən Ağalardan 2 ildə 400 qun ləq çükməjib ələndəçi ka-rın ağrı, xəstəliyi vəsikəsinin qucuna, kassanın hesabına jəsa-mədlər. Dəlləq dejir: mən elə bilirdim jıgulan sğorta paraları, mustəhəkkələr gətmir, əncək indi bildimçi mənim zənnim batılmış.

Sərkə dərsi.

Agstafa dəmir jıq məqtəbina 27-ncl hıdın, Baqı dəmir jıq mu-arif əbəsi tərəfindən əjda 30 manat pıj byrakılıqçı əqirdlərə əsəkli muəllimi saxlanılsın. Həmin paranı məqtəb muəllim-ləri əz aralarında bəluşurlar,

amma heç bir əsəkli dəsi ver-mirlər. İmza: Zəm-Zəm.

Molla - Nəsrəddin - 3əqirdlər əsəkli dərsi oxuyıb xəandə ol-majacıklardı. Pıj dəmir jolyn, muəllimlərdə pıyın, sənin nejə kərnin ağrıdır?

Bic komsomollar

Altı, aj byndan kabak Qurd-istan kəzasinin Mahmyddi qənt-liləri əz aralarında bir kədar byg-da arpa toplajib məhərrəmliqdə onlara imam Hüsejn müsəbitin-dən səljəjən mərsiye xan mir Ha-dija verməq istəjirlər. By istiqiz-lil saxlayırlar. Axırda bir qəca mir Hədi, qəlib taxlı, aparmək istədiqdə, ertədaq komsomollar-dan xəbər dylməz qənt yzras, və el qəməjli komitəsi qəlib tax-ı, mir Hədinün ələndən alıb el jərdum komitəsi fonduna qə-türməjilər. Sejid bir əz atılıb du-aur, qəruqri bir 3əj çükməjacak baalajır, komsomolları kərgəməqə

Mir Hədi, ičin taxlı toplan-məsində akilif istəraq edən firka-çilərdən bir nəçəsinin ədünə, ja-zəbə müsəlman kərdəslərlənin nə-zarinə jətlirməjli lazim bildim.

- 1) Firka əzəq qatibi Sulejiman Xələföf.
 - 2) Hejbət rəjasət uzvi Xydəjar Həkverdiçöf.
 - 3) " Xəlil Nəcəföf.
 - 4) " Zəraf Əminöfə.
 - 5) Kürməzi, millis məh. Əhməd Əlijöf.
 - 6) Firkaçı Məstəfa Nəzöf.
 - 7) Millis Ataqizi Hüsejnöf.
 - 8) " Məhəmməd Şəhbəzöf.
- İndi Mir Hədi, dejirli: xudəvənd təbarəq və tə'alə bəjle firkaçilərin sən quhanini bəgələs-ya və kontrol komisiyönün səjei mərhəmətini onların üstündən əjisiç ələmə!

Dələdyz.

Sən saət-

Cənevə—Tərq silah hazırlık komisiyönün bəz bəgəzlik kon-frans açıldı.

İnqilislər ilə fransızlar pro-gram bərasində xosynlaşməqə bəsləmələr.

Səljə—Klən əvvəlindən bəri dəjjirinin Jysulfu qənt məqtəbi kom-parditə, ayrylytlə bəkməjəraq heç bir əz qəruəmdijindən səlj-ənin kəzasında indidən dəskün kərkəsy artmaqdadır.

İnsaallah bir sej olmaz.

Hərdəm bir

Qəlsiz, səhər-səhər bəsləjib tələfin ilə qı nəjə bəz dinnir-sör; dəba demirçil bə əjəqəmbi, Qubraqı əz əvəzinə o kədar əcə, qəlam döldürməməq kərnin dənüb qəbla Jəfayim Əlinin qə-lim isklədnə.

By haldəda jəmak mənə heç nyməd ələmir. Əmna bu veydi in jənə bir iqi qəlmə huzyrinizə əz ələməq istəjirəm.

Səzə inənəmən axırda ičin-dən kənbər kily çükər, məsələn: bir dillə jənnəz qəjya kyla-klərlə kirykəyn, əlləh ələməmə-qən bizim tənxiqimlərdə və bəsa-kə jərlərdə təhsilə məəgyl ələ tələbələrini də bə'zilləri qəjya jə-nərləndə min pıçəq qəzdirilər. Mən imanun və qəddijim əgə mənə gənim ölsün əjə by dog-rydyrsə. Vyrd-dit mənim or nə-fər tələbələrəndən tənxiqə vardi, o qun by 10 nəfərdən vyrd-tyt on bircə dənə pıçək çükmədlər. By-nyn heç əjə jökür, tələbəçə pı-çək çətməq ičin əlbəttə kə-çək lazım oljə, dəba byrədə tə-ləbələr tələməqə heç jər jök-dyr.

Kinə dejjirliçi qəjya turq i-çi qəntli jətrəsə, əqəj oğyl qibi bir tərəfdə kəlmədlər, ənə əqə-nəzəri ilə baxırlar qəjya artisləri neçə əjlərə məəs əlmərlər. By-nərlə dejjirliçi gejr jətrələrə jəz-milər ilə nəvəzi əddijli haldə. Turq jətrəsənin jəzrlərdə ölsün nəvəzi əddilmir. By səzirləndə heç mə'nəsə jökür. Çünqu də-yyn siləq aktorlar, vəkündə mə-əzəz alıb ələmdə lilləh öny xərcləməq ičinəçi jər jökür.

O qun Baqı, yzras, pləny-nynda əyrənən sədri joldəş Syl-

tanof dejjirdiçi qəjya xızı, rəjən-nda və Baqı kəzasinin bəskə rə-jonlurında seçqi komisiyönlər, bə'zi adamların səslərini nə hək jərə əlməzlərdər. Məsələn: Xızı rəjəndə bir nəfərin qəzəri qor öldyq ičin, bir nəfər mərhym dəddinə jəsin oxlytdyrdyq ičin, bir nəfərdə məsəciə 5 qırnəvəq nəzir kənd qəndərdiçi ičin sə-slərini əlməzlərdər. Və axırda de-jirdi: bynlər nə həkdi, bir din ilə inzibəti jol ilə mubarəzə et-miric, biz mubarəzəmi əncək təbliğət jol əparırık. Və dejjiric əj turq qutəsli! min uc juz lid-ri jəpəlməsəniz sərlətin kiryj-ğyndan əl qəçmişiz əmna sə-hilli nəcətdə çükməjirsəniz, əjəz min lidə jəpəlməsəniz sızdən jənə tərəjəçi, bəniq, məjnym ojnədən, fəla bəxən, ryzəxəndən bəskə ələhiddə bir unsur əmələ qəlmə-jəçəqdər, ənə qəra by sərlətin kiryjryny bəsləjib jəpəlnə əlmən kiryjrynyndən, əçniz jəzjunuzə sə-ədət kəpərlərin, byrakınız əx-zej-vəxsej, məvhyətli, qəzərin-əçib duşununuzqı cəhənnə-minizdə, bəhətinizdə byrədyrdər. Əjəz dogrydandə o dnyədə kıl qərpunu qəçməq istəjirsəniz sə-jədə əlm ilə qəçəqsəniz. Bəncə bynlər səzür by dnyə bəz qəndür, İnsən qəzəq axırtı ičin çəlləsnə qəndə bəz dəfə nəməz kəlib lida bir əj oryç dytyb jə-tim mələnən, zəddən həzm rə-b'ədən qəçirib liddə dert əj ağalar, ičin jəhəsin qəçsin köj-syn qəçsin isətin dəlunə və bə-səstən hyri və gəlmanlar ilə mə-zəxləməqə.

Jəksə əlmilliy və qəzə açıl-ık, bynlər kəbahətdir.

Hərdəm birçi.

İNANMA

Dəsələr Samyx (Qəncə) də-jjirinin Jysulfu qənt məqtəbi muəllimi Əjjyb Kily zədə. Jan-vayın 20-səndən məqtəbi bəgə-ləb qəndib-aprəlin uçundə qəlib əçmədlər.

Karəjöljü qənt syra sədri Ə-

Təhqiçilər

By il Baqı və Qəncə fə'lə-rilərindən Samyx (Qəncə) dəjjir-əsinə təhqiçim ölyən işçilərən cəmə'ət çək rəzədlər.

Baqı fə'lisi Muzəffər Hüsej-nöf by il Sənəq qəndillərini muqəmməl syrətdə oryç dytdür-mədlər.

Qəncə fə'lisi Məhəmməd Əll-zadə, 4 myzdyry əlm Məcidi Rəhim öglyny və al-verçij My-sə Sulejman öglyny səslərini kəttəməq ičin dəjjirə işçilərindən təvəkkə'ə bylynmədlər. Dəjjirə işçiləri öny səzünə əməl etmə-dijlərən qəra onlardan quşub-dür.

Cəmətin bejle ictimai lə-lərində çəllən fə'lələrdən qənt-lir çək rəzədlər.

İmza: Kır-Kır.

Qəntli məqyblər.

Jəjci kooperatifi (Naxçəvan) əhalini tə'min etməq ičin 2 ky-ty (jəzəjic) konjak qəttirmədi, məs-tərlərin həj qujundən konjaklar kərxəy qizlənməjilər.

Parəq kooperatifi hisəbdər Naxçəvana qədəndə sədr təpə-rürçü 22 qırnəvəq nəziq qəndir əlib qəttirsinqi duqənda istəlis-lər.

Jaxınlarda arazın daaməs-t-n nəzərdə dylan hisəbdər 22 qırnəvəq nəziq qəndir əvəzinə 12 pyt jöyyn qəmi qəndiri əlib qəttirmədi.

Ordyb toxym stəjony 12 qırnəvəq syrkəç zəkaz vermədi, zəkaz qəttürən fiqirəjəçi Ordy-bdə qibi bəjəq bir əşhərə 12 qırnəvəq syrkəç qijəjət etməz, jəkin stəjyon jənləbdür. Ona qə-rədə 12 qırnəvəq jərinə 12 cə pyt qəndirəlmədi.

Parəq ispaikömi, gəzətə jə-zlədysinə qəra, muxbirlərin im-zəlarını əjronib onlara "hürmət" etməq ičin poçtəja verilən bu-tun məqyblər əlib açılıb oxjyır. Sərsax-mərsax qəzəç oləndə cə-rləb əltürə.

İbədətçi

Kommynxoz hirsələnir.

Qəntlərdə olan qəhriz kyyj-ları, qəntdən qanarda oldygy qibi, kyyjyların agzda ertulu olar-qi adam hejvan dusub təlaf olmasun. Bynyn əqsinə Nəxçəvən səhəridə kyyjylar qəncələrdə oldygy qibi agzularında açyk oylar. By kyyjylar səharin duz və təmiz jollarına bir rəhətliqdə artırlar.

Qəçən qun Kiyvraklı Əbdul-lahın 3-əquzu birdən bazar da-lındaqi kyyjylara sy içməyə duz-dusada içisini sag salamat çikar-dılar, ancaq birisi kommynxozya kyryan oldy.

İlarıq qun Sydja Maham-mad Əli atlı, qəntdən qəltirqən jyxarı, məhəllədə atın qəzu elek-trikləşdirdən kamaaqlı atlı, adam-lı, kyyjya təarir aparmışlar.

Qəuz ərin və atın by hara-qəntdən kommynxoz hirsələnib dərhal jolların duzallıtmasına və kyyjyların agzı kəçirib ertulmə-sinə əmr vermişdir.

Məsədi İbad

Molla Nəsrəddin - İnanan da-aa dənsun.

TAPMACA.

O hansı Dajira İcrailijə Komitəsi Sədridir qi, da-jirədə hejvan qəndli və myəzyların məsədən əzərlərindən ətəri qəltirliqləri odyın jəlan bəhanələrlə diyty əz dost-larınən evinə qəndirir?

Hər qəs by tapmacanı tapsa xydat dajirasında dytylan odyntardan bir ərabadə ona qəndiriləcəkdir.

Alləhsiz.

Nəxçəvandan

Darvialər qəndi komsomol Həjdər Kasımof camışat əldürür, ətini satır əzudə ispaalkom qətibdir, anqət döldyryb, sigorta-dan pıl altyr.

Dert il əkdəm qarbalaj mu'allajə qətmis olan, əsəzə çəvan qarbalajı Sejid, Həbib, vəjxar qəndinə, təarir qətdirdi, əvaxar qəndilər, agarın əlini ərpəqədən jəgər ədiblər.

5 martda, çədarlarnı açan rəbzəmləş əzvləri təzədən ərtdi.

Cyfadən

Molla əmil İrandan Cyfa trəki ilə məqqəyə qədən hac-ların kjaəfələri by il dajlmişdir. Hac-ların libası və tipləri ilə sənə tənzimlədi. Səkkə kap kurl-məz, bir karış- əjnində ləbbədə çijində əbə - bəldə iqi karış ənində kara vəja ag kyraaq-ən balax əalvar-jastı, daban - kara

lar, birçə Qəzmlin hərəmindən baska...

Həttə deylir qi bir nəfər var ərvadınə qun əsirt. Dejir.

Zəryrda, on min vagon, qel-qes...

Sel kabakı əlmək için jor-gyn əldük, halda, Nərkəmzəm, Tiflisdən cybyx qətdir...

Byradada, həqəmt var... Bir iqi damkomuluz var, hər qəs bir spravka istəsə dejir qi hələ sifdə ələməmişəm. Xəjbar.

çyst-bir əldə mis aftaba - çijində xyrcyn - dalında kara çərəəbil, fatimə zəhra qəntzi - baədəda Pəhləvi papək pəh-pəh-pəh molla əmil

Halvajı tənənan- ta nəxyri nədəni Qərmasən bilmənsəqi nə kjaəfə və ə'ləmdir. Bacı ogli.

Qimin bərcədlir?

Hər bir qəs bynt, qəzur qi həmişə Baqulın həjətlərində və əvlərin pillə qəntlərində il nəcəst əlindən jərimə və nəfəs əlmək məmquq dəqil. İndi dəqi jəj jəvyklaşır ufunət və natəmizliqdən tərjəvan əzar-bəzərdən-pənah xudal

Həjətlər və dalarların nə-cisini təmizləməq qimin bərcə-dlr?

Sən by sualt səhli səjma; sən ejlə bilmə qi by suvalə ə-çavə verməq mnmquq dur. - xəjir Dvornik dejirdi by-mənlm vəzifəm dəqil.

Həktikədə də-əqər biz by agzı vəzifəni fəgər-lyğara dvor-nikların ustuna ətsək-onda bejə nətəcəyə qəlarıq qi ti səhblər, əz qəjfləri için ti bəzlikə mə-gyl olacaktlar, və qəsib qyşyb dvorniklar onlar, n, İtlərinin nə-cisini tylləcəak.

Pas necə olsyn? il səhblər- rkdə dejirlərqi əqər bejlə əlsa-onda daxi dvornikə nədən ətəri ev verilir, məvacib verilir.

Mənzil əirqətlərindən sory-şəndə oda qah bejlə dejir, qah ejlə.

Ancaq ti nəcisləri qəne hə-mən jərdə havanı, ufyntəndir-məqədədir.

Pənah birçə alləha katib.

..Zəli..

Tapmaca.

O hanq istəhlaq cəmiljəti-nin mudiridiriqi bir qəntlinin kizmə, əlmək istəyə kizmə mudira qətməq istəmiş, mudir əfəndi bynyn əçigünə kizmə atasına deyəqi: əcündən ələnsədə sənə kooperəlifidən yə verməyəçəməy və duqandərdə taparraqı kiz-mə ətsəsnə yə verməsin!

Hər qəs by tapmacanı, tapsa səbikdə kazək dajira İcrailijə komitəsi sədrı olan Mysə Cəfəro-lyñ qəzəl xəşijətindən ona nu-myynə qəndərəçəməy.

3əhtəxtitli.

Teleqraflar.

Kyba—Sgyrtə kəssəsə daxil-dər, Həzrət Mysə işçilərə jəxət rəftər ədir - qəillərə: qəç- qəlmə- qəçəçəq xənlərə qətmə qəl - zad demir.

Elektrik stəsyony qəçələz jək qunduzlər tək vər.

Məarif əb'əsi tərəfindən hu-qymət xərcinə Moskva pədagog kyrsinə - əzim olan muəllimn bəzünə Xəçməz stəsyonunda bərq uzum byxarı, dəjdijinə qəzə əl-ləq duqanımdə rəfi qəsalət əl-məqədədir.

Qəncə — Birliq kooperətifinə nə kədər jyn məl və bəka ə'lə pərçə qəlsə ancaq bejuy əldürm və kooperətif xidmətlərində məx-sysdyr. Balaca əzvlər ondan istifadə edə bilməzlər.

Kystarlar kooperətifinə qə-lən məllər, nənəf'ətlərindən ancaq ancaq məhtaqlıqlər istifadə edə bilirlər.

Kəndlər qyşəsi.

Tər-tər də (Ağdam) bir kə-dinlər qyşəsi var, byranın mu-dirəsi Qulbəttin Zəhbəzəfadır.

O qun by qyşəni zijərət ələməq istədim qərdum kəp-sə bəgildir. Birindən xəbər əldür-qi by qyşənin kəp-sə, nə vakt əçik olyr? o xəxs dedi: vallah, 7 əjdər mə byradə olyram, hə-lə by kəp-sə, əçik qərməmişəm.

Mudranın jərinə sordym, o orada dyran bir fəjtony qəstərib dedi: odyr, mudirə "ev ogly" qə-n-dinə toja qədir. Dədim qət ona səjəqlə-muləfətiş qəlib qyşəni təf-tis ətməq istəyir. Qulbəttin fəj-tondə bərməgünə, yzadıb idarəni qəstərdi və dedi: odyr idarə,qətsin təftis ələsin, mən toja qədirəm. Allah bejuyqların xəşijətini qəssin. Sərsək.

Supuroqəçi lazımdır.

Jəlamə myzylar komitəsi-nin Lenin qyşəsi və karəxtəna-sınun toz-toprak və zir - zibilini kəraətxanəy, qitəblərə jəxət bəx-məjan komitə qətbləri ilə bir jə-də supurub ətmək üçün bir su-puroqəçi lazımdır. Orak.

E'LAN.

Bynylnə Nəxçəvən huqymət turq tjarosə butun utəndəyərə e'lan ədir qi, byndan sonra hər bir təmə-şəyə qəndə jəntərəndə bir - iqi dəmə şəm qəltirsin qi elektrik işığı sənədə jəndərbə stəllərənin üstünə kəjyb dənə kəranləkdə kəlmənlər.

Əqs təkdirdə kəranləkdə kəlmələrənə tjarə cəvəb dənə oymaqəcadır.

Bəzünə qəlon.

Hadisələr

Səlan kəzəsində təxli tə-dəriqi ilə məşğyl olan "Qur Ka-rəgəslər" adlı işərrəflər əir-qə-tinin fəəlijəti səjəsində mindən artıq təzə qətilərin qəhnə qis-ələrlə əvəz ədilmiş və bə-əncə min pyt təxliyəndə məhtaqlıqlərə sətilməsindən ustu əçilməzdir. Ziriqatın umym fəəlijəti bəradə sonra təfəsil bəvəcəjiz. Ziriqət o-grylykdə Azərbaycan birinci jər dytyr.

Dunən əxəzm Tiflis kətəri ilə Baqç stəsyonyunda duşub fəj-ton ilə səhərə qəlməq istəjən bir musurman kərdəşən bəzünədə olan kiyətəli pəpəgünə, 4 nəfər mərd dilyar-dəloj padək məsələsinə hə-jəyə qəçirib - bəzəndəncə xəlkın qəzu kabəgündə əldilər. Baqç dəloj pəpək məsələsindən mu-səfir hərifin xəbəri jək imiş.

Dunən əxəzm Tiflis kətəri ilə Baqç stəsyonyunda duşub fəj-ton ilə səhərə qəlməq istəjən bir musurman kərdəşən bəzünədə olan kiyətəli pəpəgünə, 4 nəfər mərd dilyar-dəloj padək məsələsinə hə-jəyə qəçirib - bəzəndəncə xəlkın qəzu kabəgündə əldilər. Baqç dəloj pəpək məsələsindən mu-səfir hərifin xəbəri jək imiş.

Baqçda kuzl əşqərə-Kylək bələsi bəzəndə jəzdkləmiz ə'ər xəxyməyə qətmədi

Balaxanə qəndində Nəzar zədə-jə-3e'riniz Molla nəsrəddin məli deylir.

Həjəti təbririjə

Molla-Nəsrəddinə Əbynə əlmək xərtləri:

İdarə və muəssəsələr üçün	Zəhmətqəzə və xidmətlər üçün
bir əjlik, 80 kəpiq	bir əjlik, 60 kəpiq
uç 2m. 40	uç 1m. 80
əlt 4m. 60	əlt 3m. 50
bir illij 9 mənət	bir illij 7 mənət

Təq nuxsəsi həjəndə sətçə əlində 15 kəpiqdır

Zəharlərdə və kəsəbələrdə hər bir poçta idarəsi məcm'yə əlməyə əbynə kəbyl ətməy idarəni tərəfindən vəqillir.

Zinəy qəuşində № 14. Kommynist gəzəti kəntorlunda məcm'yə əlməyə əbynə kəbyl olyr.

Uyvan: Baqç. Qəhnə-poçta qəçəsi № 64. Bəky, Стрəno-ночтовə yə. №64


Kəjə: U. İtilək mətyəy kənt əçəntəlinin Baqç əb'əsində Filyətof qəçəsi №4 və butun kəzə qəzə və əb'ələrində dənə məcm'yə əlməyə əbynə kəbyl olyr.



1
Loqan desəji juqlu



2
Samaur salur



3
Yaxlu çia dıyır



4
Bazajə qədir



5
Bozbaa hıarır



6
Palları özəqəsinə yədyrməgə arval razi olınyr.



8
Evlə supurnadılma qəza arval danlıdır.

Q:31 — H-ni, o zamanlarqı beca arval qabın edib hərəsini bir isə qəndərçidim bəzədə bir arval manə on isə qərdurur.